

A Z Ə R B A J G A N  
MEDISINÀ  
Z U R N A L Ȧ

№ 1 (67)

MƏS'UL REDAQTOR  
ƏLİJEV M. I.

MƏS'UL REDAQTOR ƏVƏZİ PROF. P. P. POPOV  
MƏS'UL REDAQTOR ƏVƏZİ PROF. H. K. ƏLİJEV  
REDAQSİJA QOLLEGİJASĂ YZVLƏRİ:

Prof. M. TOPCIBAŞEV, Prof. AFONSKI N. P.  
Prof. HAÇ-QASBMOV M.

MƏS'UL KATIB M. GILDEJEV

BAKЬ — 1940

Azərbaycan medisina institutunun faqileti terapevlik qliniqası (mydir—prof. Q. A. Jegorov). Azərbaycan medisina institutunun farmakologiya qafedası (mydir—prof. A. M. CERNIQUOV).

# ОБЯЗАТЕЛЬНЫЙ ЭКЗЕМПЛАР

ƏZİZ ƏLİJEV.

## Eqperimental nefrit zamanı qanda tərəjən biokimjəvi mejllər.

### I. EQSPEKMENTAL NEFRIT ZAMANЫ REZERV QƏLƏVİLİK.

Bejrəklərin funksional qabiliyyətlərin pozulması ilə barabar şybəsiz ki, bütyn orqanızmin əsas e'tibarılı bütyn fiziko-kimjəvi qonstantları da pozulur, bu ezyñy hər şejdən artıq devran edən qanın fiziko-kimjəvi qonstantlarında gestarır. Mən, nefritin allergik mənşəni ejrənmək-lə janaq olaraq, biolozi çəhətdən myhym olan bu hadisələri də myşahidəm vətəna almaqə myvaffaq oldum.

Son yə il ərzində fiziololoqların və qlinistlərin diqqətini çəlb etmiş orqanızmda turşular və qələvili mybadılışı, turşu-qələvi tarazlıq məsələlərinə daır, son illər ərzində rus dilində coxlu məqdarda əsərlər, hasəla və monoqrafialar ortaç cəxmişdər. Bu əsərlərdə həm orqanızın möjələri və toxumalarından turşu-qələvi tarazlıqının indiki teoriyalarının əsas anlayışları, həm də aktiv reaksiyanın regulasiyası əsasından fiziko-kimjəvi qanunauşqonluqlar kifajət qədər ətraflı surətdə şərh edilmişdir. Buna əsasən biz burada problemanın haman çəhətləri yzərndə durmaja əilərik və bir başa bizi vasisiz olaraq maraqlandıran məsələlərə, jə'nı eqperimental nefrit zamanı orqanızmda turşu-qələvi tarazlıqının dəjlilikləklərinə keçək.

Orqanızmda turşu-qələvi tarazlıq problemlərinə myzakirə edərək ortaç cəxan birinci məsələlərdən biri qida tərkibinin bu tarazlıqda tə'siri və qida ilə barabar orqanızmə daxil olan turşular və qələvili aktivitəti nejtralizasiyasına sərtləndirən regulator mehanizmlər haqqında məsələdir. Bu məsələlər yzə artıq indiki zamanda coxlu məqdarda əsərlər vardır, və əjər və'zi cox myhym çəhətlər hələ indiye qədar qəti surətdə ajdənlaşmamış olsa da, hər halda turşuların və qələviliyin nejtralizasiyasının ən başlıca jollarıının əsas e'tibarılı ejrənilmiş olduğunu həsab etmək olar.

Hər şejdən qəzaq vurasıny myəjjən edilmiş hesab etmək olar ki, qıldanın kəskin surətdə mə'lum olan turş və qələvi xaraqteri qanın və toxumaların aktiv reaksiyasına az-cox da olsa uzun syran tə'sir vəqfılaşdırır. Bu adətən orqanızmin turşular və ja qələvili ilə əhəmlijətli dərəcədə jyklənməsindən sonraki birinci periodda olur, bununla barəbar bu dəjlilikləkler haman orqan və toxuma ycyn fiziolozi sərhədlərin xaricinə cəxmiş. Orqanızmin regulator mehanizmləri və bufer sistemləri, beləliklə orqanızmin qida ilə daxil edilən turşular və qələviliy ilə cox jykləndijı hallarda belə, qanın və toxumaların aktiv reaksiyasını uzun bir period ərzində normal səviyyədə saxlamadı qazıl olur.

Turşu-qələvi tarazlıqlarda bejräklərin—bir ifrazat orqanı olmaq e'tibarla rolü weykdır. Burada jañın bejräklərin ezi toxumasında baş verən turşuların ammonjaq tərəfindən nejtralizasiya edilmələri prosesi yəzində dəjannıq lazımdır.

Turşuların nejtrallaşdırılmasına xidmət edən ammonjaqın parçalanması prosesinin başlıca olaraq bejräklərdə tərədiji gestəmiş olan Benedict Nasch in asırlarından sonra, coxlu miqdarda tədqiqat aparılıb. Bu tədqiqatda məqsəd bu prosesin detallarını və ilk nəvəsəd bejräklərdə ammonjaqın parçalanmasının səbəbən olan birləşmələri ajdhnlaşdırmaq idi. Emden və Schümacher, habelə də Wassermeier gestardırlar ki, ammonjaq bejräklərdə adenozintrifosfor turşusundan və başqa ammon birləşmələrindən əmələ gəlir.

Bilss-in rə'jini gərə, bejräklərdə qan jumurtaçıq maddələrinin amid gruppaları ammonjaq əmələ gətirən tənəvə kimi əhəmiyyətli rol oynayırlar. Barnistin, Budelman və xüsusi Krebs-in əsərləri bu məsələni olduqça ajdhnlaşdırır. Krebs-in verdijii mə'lumat Schüler və Reindel ilə Kesch-in təsdiq olunur.

Amin turşularının dezaminasiyası bejräklərdən başqa, qaraçılarda, Londonin mə'lumatına görə isə vəqfırsaq divarında da baş verir. Hasanov və Əliyev myajıjn etmislərdir ki, sensitivizasiya zamanı bejräklərin və qaraçılın autolizi, demək ki, amin turşularının dezaminasiyası güclənir.

Sağlam jaşlı adamlarda rezerv qələviliik kəmijjati 77 ilə 53 sm<sup>3</sup> arasında dəyişir (Van-Sleyq yzra), usaqlarda isə bir qədər az: 60-dan 52 sm<sup>3</sup>-ə qədər (orta hesabla 56 sm<sup>3</sup>) olur. Xejjli alcaq rəqəmlər asidoza doğru mejli, xejjli yüksək rəqəmlər isə alqaloza doğru mejli gestəracakdır. Qompensasiya edilmiş və qompensasiya edilməmiş asidoz və alqaloz tərif olunur. Turşu-qələvi tarazlıqlarıñ ejrənləməsi, xüsusiñ asidozun təjiniñ edilməsi qliniqadən olduqça bejyk əhəmiyyət qazanmışdır. Mə'lum olduqca kimi, qanın aktiv reaksiyası (hidrogen ionlarının konseñrasiyası, pH) —olduğu sabit kəmijjatdır. Arzdan asıb olaraq seçilmiş qarşıçıq qida verildikdə həmişə organizmə qələvi maddələrindən artıq turş maddələr jeridiləsinə (və onda isə maddələrin əmələ gəlməsinə) vaxmajaraq, qanın pH-ı jenə də 7,35 səviyəsində duraraq,  $\pm 0,05$  miqdarda dəyişməsi myahıdə edilir. Gycly surətdə turşuların amala gəlməsi ilə kecan xəstəliklərdə də su hadisə myahıdə edilir. Misal yeyin, diabet zamanı coxlu miqdarda atseto-sirkə, oqsi-jaq turşusunun və başqa turşuların əmələ gəlməsinə və nefrit zamanı turş fosfatlarıñ organizmında ləngiməsinə vaxmajaraq, qanın reaksiyası zəif qələvi halda qalır və jañın xəstəlijin son periodunda onun pH-nın enməsi təsvir edilir. Demək ki, adətən qələvi-turşu tarazlıqlarıñ pozulmaş qompensasiya edilir və buna görə qanın hidrogen ionlarının konseñrasiyasının ejrənləməsi jañın an sejrik hallarda normadan sapırıntılar verir, bu səbəbən gərə da qırmızı diagnostik metod xidmətinin gərebiilməz. Bir pH-ın səbətliliyi tə'min edən regulator məxanizmlərin işini olçəkələr, normal myvadılədən sapırıntıların dərəcəsi haqqında ezymuz yeyin mynahıma elda edə biliarık. Bir tərəfdən, turşuların artıq aqciyalardan vaxtılışla (CO<sub>2</sub>) və bejräklər vasitəsilə (fosfatlar və s.), habelə qışmən də vəqfırsalar və dəri vasitəsilə tezliklə vajra cıxarıb və onda isə qanın ezyndə reaksiyasını dəlmi səvijjəsini saxlamaqdan etibarlı regulator vasitələr uzadır. Bu çəhətdən bejräklərin qələvi-turşu tarazlıqlarıñ regulə edilməsi işindəki rolunu da qejd etmek lazımdır. Artıq miqdarda olan turşular ammonjaq tərəfindən nejtralize edilir və duzlu şəklində vajra cıxarıltır. Buna görə sidikdə olan ammonjaqın miqdaraña görə organizmədə olan artıq turşuların miqdaraña haqqında fikir əldə etmek olar: ejər organizmə coxlu turşu jeridilmiş və ja onda

coxlu turşu əmələ gəlmisə, "ohaldə sidikdəki ammonjaqın miqdara sutqada bir necə orqama qədər cətə bilər; lakin, bu halda sidiqin reaksiyası qələvi olmur. Əber qida ilə barəsər orqanizmə coxlu qələvi daxil olursa, ohaldə sidikdə ammonjaq jañın izlər şəklinde olur. Bundan başqa, saqlam bejräklər qanda jöyümüş fosfatları xariça cıxarıblılar. Qanın ezyndə artıq turşular ilk nəvəsəd (biz burada qanın Jumurtaçq maddələrinin əhəmiyyətli haqqında danışmırıq) qanda olan siqarsonatlar, dəha sonra isə fosfatlar ilə birləşirler. Asidoz, başlıca olaraq şəkər xəstəliji, nefrit zamanı və qarbon qazının cıxmasına pozulmaşına səbəb olan və zil hallarda myahıdə edilir. Ürək fəaliyyətinin pozulmaqla, emfizema, aqciylar alveollarında patoloji dəjisişkiliklər jaqın ki, buraya daxil olmalıdır. Asidoz habelə qələvilirin itirməsi nəticəsində uşaq jaşlarında olan vəqfırsaq pozulmaqlar zamanı habelə də tənəffys mərkəzi, misal yeyin norqoz zamanı, qan reaksiyasının dəjisişkiliklərinə qarşış az həssas olduqca hallarda da myahıdə edilir. Alqaloz-asidoza mə'lum dərəcədə aks olan hala deñil: qanda siqarsonatların miqdarda artıq, artıq olvajlar havada CO<sub>2</sub> gərginliyi azalır, sidik qələvi olur, cynki artıq miqdarda siqarsonatlarla ajrılırlar, lakin bu hadisə qati olaraq ammonjaqın hesabına əmələ gəlmir, cynki o bu halda sidikdə demek olar ki, itib gedir. Alqaloz qusma zamanı organizmının coxlu miqdarda duz turşusunu itirməsi nəticəsindən baş verir; belə səbəbdən tərəmis alqaloz qliniki olaraq sydəmər usaqlatın pliorospazmına zamanın myahıdə edilir. Əz vəsənən və ja oqşigen aqısqabın nəticəsində tərəjən gycly tənəffys (hiperventilasiya) zamanı habelə alqaloza doğru mejli əmələ gəlir. Belə şərait CO<sub>2</sub> ilə zəhərlənmələrdə, hemoglobinin bir hissəsi oqşigeni qəbul etmək qabililiyəti itirdi zamanı, bejyk hündürylkərdə olduqda, habelə uzun myyadit isti vənnda oturduğdu və dan temperaturasının normal yiksəlikdə saxlamaq yeyin gycly tənəffys lazımlı olduqcu zaman jaranañ. Ehtimal ki, və'zən qəzdiyrlərən xəstəliji, misal yeyin qırıplı, izləyen alqaloz da belə səbəbdən tərəjir. Alqaloz ilə kecan xəstəliklərdən tetanizm qejd etmek lazımlı gəlir.

#### METODIQA.


Aparıcıqımız tədqiqat yeyin objeqt xidmətin itlər gəryurdylər, bunañda normal at serumunu jeritməkən glomerulonefrit əmələ gətirilirdi (Təfsillat haqqında „Rəzəvəçan Medisina Zurnalıñı“ 1937-ci il № 4/52-də „Sensibilizasiyanın tə'sli altında qanın morfolojiyası“ adlı məqaləsə vəx). Qanda rezerv qələvilik Van Sleyk tərəfindən təsvir edilmiş olan metod yzra təjiniñ edildi.

#### NƏTİÇƏLƏRİN TƏSVİRİ.

Bizim egsperiment İtlərində rezerv qələvilik 32,0 ilə 41,4 arasında dəyişirdi. İtlərdəki rezerv qələvilik ejrilirin tutuşdurulmasa, sensitivizasiyasının təsviri altında bu qələviliyin 13-çü, ebi halda isə 10-çü injeqsiyada maqsimum artmasıñ ajdən suratda aşkarla cıxayıb (çədvəl № 1). 2 itdə (Qutsaja və Peçəsqə) həlliçi injeqsiya periodundan və ondan iki gyn sonra demek olar ki, cıxış (façriyə başlanan) vazijətinə catan əksinə azalma myahıdə edilirdi. İtlərin aytyp gruppalarının qanında rezerv qələviliyin orta kəmijjati sensitivizasiyasının ajvəsiyin etaplarına görə belədir: sensitivizasiyadan qavaq—35,3%, 5-ci injeqsiyada—40,9, 10-çü injeqsiyada—42,3, 13-çü injeqsiyada—46,9, 14-çü injeqsiyada 42,6 və həlliçi injeqsiyadan iki gyn sonra—43,0.

# SENSIBILIZASYONUN TAŞIRI ALTINDA

İSTİBERİN QANBANDAK REZERV QƏLƏVİLİK-VOL. %/s



Qejd:

Culbars 2-nel və 5-nel injeqsiyalarda qaturluguə fəsilədə hərəkət etmədi. Qutsaja, Pernauxaja və cernjaq aqədə 2-nel və 6-nı injeqsiyadan ardəndə fasilədə işlədi. oldu. Barbusda, gələn injeqsiyanın növbəkən qurdurə gələndə.

x) Həll edilmiş injeqsiyadan 2 gün sonra 30 sm<sup>2</sup> vərülən N/naf zərdabının həzərlənginjeqsiyalarının miqdarı - 1/3. 1/4-çü injeqsiya-həll edilmiş olub bejək arteriyasına vuruldu.